

# İKT-nin şagirdlərin bilik qabiliyyətlərinə təsiri

Sivilizasiyanın müasir mərhələsində biz elmin, texnikanın, xüsusişdə də texnologiyaların sürətli inkişafının şahidiyik. Müasir insan üçün, bu sürətlə dəyişən şəraitə uyğunlaşmaq məqsədilə özünü inkişaf etdirməyə və öz yaradıcı qabiliyyətini həyata keçirməyə hazır olmaq lazımdır.

Təhsilin fasiləsizliyinin təmin olunmasında uğurla tətbiq olunan distant təhsil İKT-nin geniş imkanları ilə səciyyələnir



Bu gün bütün dünyada yaşanan pandemiya böhranı milli təhsil sistemləri qarşısında ciddi tələblər qoyub. Bu tələblərdən biri tədrisə müxtəlif İKT təlim texnologiyalarından istifadənin qaćılılmazlığıdır. İndiki mərhələdə təhsilin fasiləsizliyinin təmin olunmasında uğurla tətbiq olunan virtual, distant təlim İKT-nin təhsildə geniş imkanları ilə səciyyələnir.

Məlumdur ki, təhsilin modernləşdirilməsi cəmiyyətin fəal köməyi ilə həyata keçirilən ümummilli vəzifədir. Məhz bu, təhsildə keyfiyyətə nail olmağa səbəb olacaq. Müasir informatikanın metod və vasitələrinin inkişafı və mükəmməlliyi təhsil və elm mühüritinə daxil olmağa imkan verir.

Artan informasiya axımı, reklam, kompüter texnologiyalarının tətbiqi şagirdlərin idrak qabiliyyətinə və onların tərbiyəsinə böyük təsir göstərir. Onlar ətraf aləmi yeni bir şəkilədə qəbul edirlər. Bu işdə şagirdlərə bilikləri müstəqil şəkildə ömrürboyu

öyrənmək istəkləri kömək edir.

Bu işdə onların əsas köməkçiləri idraki fəaliyyət və maraq, yəni, yeni biliklər əldə etmək arzusudur. Təhsilalanların əməksevərliyi də eyni dərəcədə vacibdir. Məhz hər kəs özünü lazım olan məlumatı tapmağı və ondan düzgün, lazımi məqsədlər üçün istifadə etməyi bacarmalıdır.

Bu işə təhsil prosesinin effektivliyinin yüksək əyalilik dərəcəsi hesabına artmasına, əyani-obrazlı təfəkkürün, şüurun, özünü inkişafın və şagirdlərin fəallığının inkişafına gətirib çıxarıır.

## Müasir təhsildə İKT-nin istifadəsinin əhəmiyyəti

Təhsil sisteminde informatika və informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi aşağıdakı məqsədlərə nail olmağa yönəlib:

- təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılması, yəni, təhsilin yeni müasir keyfiyyətinə nail

olmaq,

- kompüter savadlılığının formalasdırılması,

- tədris fəaliyyətində və gündəlik həyatda informasiya ilə işləmək üçün kompüter texnikasından istifadə bacarıqlarını öyrənmək,

- maariflənməyə marağın artırılması, texniki təlim vasitələrinin diqqətli yanaşmanı tərbiyə etmək,

- tədqiqat və praktik bacarıqların formalasdırılması,

- dünyagörüşün, maraqlılığın, davamlı diqqətin, yaddaşın, şüurun formalasması.

Program vasitələrindən istifadə edərək tədris məlumatlarını müxtəlif formalarda ekrannda təqdim etmək olar:

- Biliklərin mənimşənilməsi, bacarıq və səriştələrin əldə edilməsi proseslərinə təsəbbüs etmək,

- Təlimin nəticələrinə müttəmadi nəzarəti həyata keçirmək,

- Müəyyən düşüncə növlərini formalasdırmaq və müəyyənləşdirmək,

- Şagirdlərin bilik və tədris fəaliyyətlərini aktivləşdirmək.

Didaktik prinsiplər baxımından program vəsaitlərindən istifadə etməklə səməralı həyata keçirilən ən mühüm metodiki istiqamətlər:

- təlim prosesinin fərgləndirilməsi (məsələn, müxtəlif mürəkkəb dərəcəli istiqamətlər üzrə əldə edilmiş məqsədə mərhələli irəliləmə),

- təlim motivasiyasının gücləndirilməsi,

- şagirdin tədris materialının öyrənməsi strategiyası,

- eksperiment şəraitində öyrənilən proseslərin və ya hadisələrin modelləşdirilməsi və imitasiyası, laboratoriya işlərinin aparılması (məsələn, kimya, fizika),

- şagirdin və müəllimin təhsil fəaliyyətinin informasiya mədəniyyətinin formalasdırılması (məsələn, elektron cədvəllərdən istifadə etməklə).

Bu gün təhsilin bütün mərhələlərində informasiya təsirlərinin gücüne görə aparıcı yer multimedia vasitələrinə ayrıılır. Bu, informasiya texnologiyalarının ən müasir növüdür, multimedia adını almışdır ki, bu da müxtəlif informasiyaların sintezi deməkdir.

Təhsildə aşağıdakı multimedia növləri ən çox maraq doğurur:

- ◆ elektron dərsliklər
- ◆ elektron ensiklopediyalar
- ◆ multimedia kitabları, sənədlər
- ◆ fotoalbomlar və s.

Beləliklə, İKT-nin dərslərdə istifadəsi şagirdlərin idrak imkanlarının inkişafına kömək edir ki, bu dərslərdə onlar böyük həvəslə və fəaliqla iştirak edirlər. Bundan əlavə, onlar tədris materialını dərk edir və uzun müddət mənimşəyirlər. İKT-dən istifadə nəticəsində şagirdlərdə şəxsiyyətin müstəqillik, məsuliyyət, öhdəlik, dəqiqlik, nizam-intizam, dünyagörüş, dirləmek və lazımi qərar qəbul etmək bacarığı kimi keyfiyyətləri inkişaf edir. Həmçinin idarəetmə texnikasından istifadə, informasiya axtarışı və yeni biliklər inkişaf edir. Hər gün tələbələr kompüter texnologiyasında yeni və təzə biliklər axtarırlar. İKT təbiətdə, cəmiyyətdə, inkişafda, fəaliyyətdə keçən hər hansı bir prosesi göstərməyə imkan verir.

Beləliklə, İKT yalnız tələbələrin biliklərinin mənimşənilməsinə deyil, həm də özünü inkişaf etdirməyə, yaradıcı və zehni inkişafə kömək edir.

**Rəna RZAYEVA,**  
ADPU nəzdində ADPK-nin  
kimya-biologiya müəllimi